


AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI



**İsgəndarov Elton
Xaləddin oğlu**

21 oktyabr 1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olub. 1997-2008-ci illərdə doğulduğu kənddə orta təhsil alıb. Elə həmin il Milli Or-


du sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Hissədə özünü nümunəvi əsgər kimi göstərən Elton qısa müddət ərzində Sərhəd Qoşunlarında təlim keçdikdən sonra Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissədə xidmətini davam etdirib. Sərhəd xidmətinin komandanlığı tərəfindən “Dövlət sərhədlərinin mühafizəsində göstərdiyi xidmətə görə” döş nişanı ilə təltif edilib.

2009-cu il iyunun 18-də sərhəd məntəqəsində qəfildən bir qrup sərhəd pozucusu görünür. Az sonra onlar yaxalandıqlarını hiss edib əsgərlərimizi atəşə tuturlar.

Döyüş başlanır. Cinayətkar dəstə sərhədcilərdən yaxa qurtarmağa çalışır. Elə bu an cinayətkarlardan biri sərhədcilərimizin cəmləşdiyi mövqeyə qumbara tullayır. Elton dərhal özünü partlayacaq qumbaranın üzərinə atmaqla əsgər yoldaşlarını ölümdən xilas edir.

Subay idi. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 sayılı fərmanı ilə Elton İsgəndərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Samux rayonunun Əhmədbəyli kəndində dəfn edilib.



**Kərimov Kazımağa
Mövsüm oğlu**

1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub. Qara İlyasov adına Qubadlı şəhər orta məktəbini bitirdikdən sonra rayonun “Avanqard” qəzetinin mətbəəsində yığıcı işləyib.


Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu təyinatla “Azərbaycan məktəbi” jurnalına göndərilib. Həyatında baş verən müəyyən problemlərə görə Goranboy rayonunun Qızılhacılı kəndini özünə yurd seçib. 1991-ci ildə birinci Goranboy özünümüdafiə batalyonunun yaradılmasında xüsusi fəallıq göstərərək, Goranboyda ikinci özünümüdafiə batalyonu təşkil olunanda batalyon komandirinin müavini təyin edilib. Kazımağa Erkəc, Qaraçınar, Meşəli və bir sıra başqa kəndlərdə keçirilən əməliyyatlarda rəşadətli vuruşub. Axıncı döyüşü Meşəli ərazisində olub. Komandir müavini əsgərlərə son döyüş tapşırığı verir. Onlar bu ərazini erməni işğalından azad etməli idilər. Elə bu vaxtı sıx meşəlikdə er-

mənilər görünməyə başlayır. Əsgərlər cəld silaha sarılırlar. Şiddətli döyüş başlayır. Bir az sonra erməni quldurları tərksilah olunur. Kazımağa bu döyüşdə ayağından ağır yaralanır. Yoldaşları vaxt itirmədən Kazımağanı vertolyotla Bakıya yola salırlar. 1992-ci ildə Bakıda hospitalda dünyasını dəyişir.

Evli idi. Bir oğlu qalıb. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 sayılı fərmanı ilə Kazımağa Kərimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulub.



**Kərimov Elgiz
Kərim oğlu**

1971-ci il yanvarın 5-də Bərdə rayonunda anadan olub. 1987-ci ildə orta təhsilini başa vurub. Elə həmin il hərbi xidmətə çağırılıb. 1989-cu ildə əsgəri borcu-

nu yerinə yetirərək doğma yurda qayıdıb. Ermənilər həmin vaxt artıq Azərbaycan torpaqlarına təcavüzə başlamışdılar. Bu vəhşiliklərə dözə bilməyən Elgiz 1991-ci ilin fevral ayında silaha sarılaraq Vətəninin müdafiəsinə qalxıb. Elgiz könüllülərdən ibarət batalyonun tərkibində Vətən qarşısında borcunu layiqincə yerinə yetirib. Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv edib. O, mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün 1992-ci il martın 12-də Naxçıvan kəndində ağır döyüşlərə girib. Bir saata yaxın da-

vam edən ağır vuruşdan sonra ermənilərin mühasirəsi yarılib. Döyüşçülərimiz azad edilib. Ancaq Elgiz özü düşmən gülləsinə tuş gəlib. O, 21 yaşında canından əziz tutduğu Vətən torpağı uğrunda qəhrəmancasına həlak olub.

Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 sayılı fərmanı ilə Elgiz Kərimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Milli Qəhrəman Bərdə rayonunda dəfn edilib.



**Kərimov Bəşir
Bəylər oğlu**

2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində anadan olub. 1991-ci ildə səkkizinci sinfi bitirən gənc Füzuli şəhərindəki texniki-peşə məktəbində təhsilini

davam etdirib.

Qarabağ müharibəsi başlanan da doğma kəndinin müdafiəsi üçün daim əsgərlərlə birgə postlarda olub, ərzaq və patron daşınmasında onlara yaxından kömək edib. 1993-cü ilin aprel ayında Qacar kəndi işğal olunarkən Bəşir də döyüş yoldaşları ilə birlikdə erməni yaraqlılarına qarşı igidliklə vuruşub. B.Kərimov 1994-cü il may ayının 19-da Beyləqan Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılıb.

Hərbi xidmətinə Pirəküşkildəki hissədə başlayıb. 3-4 oktyabr 1994-cü il hadisələri zamanı Gəncədə 777 sayılı hərbi hissədə qulluq edib.

1995-ci il mart ayının 13-17-də düşmən dəyirmanına su tökən, bir qrup vəzifə hərisi başçılıq etdikləri silahlı dəstə ilə Bakıda dövlətçiliyimizi təhlükə altında qoyanda B.Kərimov da döyüşçü dostları kimi dövlətçiliyimizin müdafiəsinə qalxıb. Bu qarşıdurmada onun gənc ömrü qırılıb.

Subay idi. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sayılı fərmanı ilə Bəşir Kərimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Milli Qəhrəman Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.



**Karlov Yevgeni
Nikolayevič**

1960-cı il mayın 31-də Rusiya Federasiyası Tula vilayətinin Dubovka qəsəbəsində anadan olub. Orta təhsilini doğma yurtda alıb. 1 avqust 1977-ci ildə Uzlöv Rayon

Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılıb. Y.Karlov ordu-dan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olub. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı təyyarəçi kimi çalışmağa başlayıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxt o, burada xidmət etməyi qərara alıb. Əvvəlcə Səngəçaldı, sonra isə Bakıda yerləşən hərbi hissələrdə təlimatçı pilot işləyib.

Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirir. Bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə ça-

lışır. Xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak edir, igidlik nümunələri göstərir. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlovun həyatının ən faciəli və son günü olur. O, Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olur.

Ailəli idi. İki övladı qalıb. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 sayılı fərmanı ilə Karlov Yevgeni Nikolayevič ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Milli Qəhrəman doğulduğu Dubovka qəsəbəsində dəfn edilib.



**Kərimov Kərim
Məhəmməd oğlu**

2 iyul 1971-ci ildə Şərir rayonunun Qarahəsənli kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra Tümenə gedib və Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə qəbul olunub.

Qarabağda hadisələr şiddətlənəndə 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayıb və Azərbaycana qayıdaraq təhsillərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdiriblər. Biləcəri də təlim keçib, aprelin 15-də Goranboy rayonuna yola düşüblər. İlk gündən “Tümenəndən gələn zabit” kimi tanınan 21 yaşlı K.Kərimov istehkamçılar bölməsinə komandir təyin olunub.

1992-ci il mayın 1-də Tap Qaraqoyunlu kəndi ətrafında minalanmış sahələrin zərərsizləşdirilməsi əməliyyatı başlanıb. Mayın 5-də Kərim bir neçə döyüş yoldaşı ilə quldurlar yuvası Talış tapəsinə qalxıb. Onların döyüş hünəri sayəsində 40 nəfərə yaxın erməni qulduru məhv edilib. Bölmə döyüşü-döyüşə yüksəkliyi ələ ke-

çirib. Lakin Talış kəndindən baş qaldıran düşmən güclü hərbi texnikanın köməyi ilə onları mühasirəyə salıb. Kərim öz avtomatını yoldaşına verib, qumbaraatları hücumə keçib. Düşmənin bir döyüş maşını vurulub. İkinci maşına atəş açılarda artıq Kərim yaralanmışdı. O, əsir düşməmək üçün odlu signal fişəngini sinəsinə sıxıb.

Subay idi. Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 1992-ci il tarixli 193 sayılı fərmanı ilə Kərim Kərimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Doğma kəndi Qarahəsənlidə torpağa tapşırılıb. Kənddə onun büstü qoyulub. Goranboy və Şərir rayonlarında adına məktəb və küçə var.



**Kovalyov Yuri
Petroviç**

29 noyabr 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçüb, 5 ildən sonra isə Bakıya qayıdıb. 1981-ci ildə Bakının Nizami rayonundakı 229 nömrəli orta


məktəbi bitirib. 1982-ci il kimi Azərıtiffağın reklam istehsalat kombinatında çalışıb. 1985-ci ildə ordu-dan tərxis olunub. 1987-ci ildə Qırımızı Bayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər Məktəbinə daxil olub.

Azərbaycan torpaqlarının işğala məruz qalması və soydaşlarımızın öz dədə-baba torpaqlarından zorla qovulması bir insan kimi Yurini də narahat edib. Elə bu səbəbdən də 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir, respublikanın bir çox döyüş bölgələrində mərdliklə vuruşur. Goranboy rayonunun kəndlərinin azad edilməsində şücaət göstərir.

1991-ci il oktyabr ayının 3-də polis starşınası Yuri Kovalyov Xocavənd rayonu ərazisində aparılan növbəti əməliyyatdan qayıdarkən idarə etdiyi maşın qəflətən atəşə tutulur. Yuri Kovalyov ağır yaralanır. O, Qarabağın Xocavənd rayonu ərazisində qəhrəmancasına həlak olur.

Ailəli idi. İki qızı qalıb. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 sayılı fərmanı ilə Kovalyov Yuri Petroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Paytaxtın Şəhidlər xiyabanında dəfn edilib. Bakı şəhərindəki 229 nömrəli tam orta məktəb Milli Qəhrəmanın adını daşıyır.



**Qənbərov Ramiz
Bulud oğlu**

2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1979-cu ildə H.Hacıyev adına 4 nömrəli Şuşa şəhər orta məktəbini bitirdikdən sonra Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. 1980-ci ildə hərbi

xidmətə çağırılıb. 1982-ci ildə ordu-dan tərxis olunub və Şuşaya qayıdaraq yenidən istehsalatda çalışıb. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, işləyə-isləyə əli təhsilini davam etdirib.


R.Qənbərov 1988-ci ildə xalq hərəkətinə qoşulur və erməni təcavüzünə qarşı ilk mübarizə apararlardan biri olur. 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradı və özü də həmin batalyona başçılıq edir. Cəsur döyüşçü batalyonu ilə Şuşa şəhərinin, eləcə də Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşur, quldur yuvalarının darmadağın edilməsində qəhrəmanlıq nümunələri göstərir.

Erməni yaraqlıları 29 aprel 1992-

ci ildə Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücumə keçirlər. R.Qənbərov batalyonu ilə köməyə gədir. Düşmənin dörd postu ələ keçirilir. Axıncı post uğrunda mübarizə gedir. Düşmən xeyli itki versə də, geri çəkilmək istəmir. Bu qeyri-bərabər döyüşdə atılan güllələrdən biri onu ağır yaralayır. Bir gün sonra, 1992-ci il aprelin 30-da o, gözlərini əbədi yumur.

Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 sayılı fərmanı ilə Ramiz Qənbərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Milli Qəhrəman Şuşa şəhərində dəfn edilib. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.



**Qəhrəmanov Fəriz
Çoban oğlu**

29 mart 1974-cü ildə Bərdə rayonunun Xəsili kəndində anadan olub. 1991-ci ildə orta təhsilini başa vurub. Təhsilini Bərdə rayonundakı 47 nömrəli texniki-peşə mək-


təbində davam etdirib. 1992-ci ilin iyun ayında Milli Orduya çağırılıb. Qulluq etdiyi hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayonları uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub. 1994-cü ilin yanvarında Ağdərənin müdafiəsi zamanı yaralanıb. Bir müddət hərbi hospitalda müalicə olunub. O, 1995-ci il martın 13-də dövlət çevrilişinə cəhdin qarşısının alınmasında qəhrəmanlıq nümunəsi göstərüb.

Həmin hadisələr zamanı göstərdiyi igidliyə görə Fəriz Qəhrəmanov Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sayılı fərmanı ilə “Azər-

baycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Gənc döyüşçü 1995-ci ilin iyunundan 1996-cı ilin dekabrınadək Türkiyə Respublikasında Jandarm və Komanda Məktəbində oxuyub. 1997-ci ildə isə təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib, maşınqayırma sənayesi üzrə menecment ixtisasına yiyələnib. O, 1999-cu ildə yenidən sənədlərini Ali Birləşmiş Komandanlıq Məktəbinə verib və motoatıcı qoşunlar komandiri ixtisası üzrə orada tam kursu başa vurub.

Ailəlidir. İki övlad atasıdır. Hazırda mayor rütbəsində öz hərbi xidmətini davam etdirir.



**Qubadov Arif
Vəliş oğlu**

20 sentyabr 1966-cı ildə Cəlilabad rayonunun Əliqasımli kəndində anadan olub. 1983-cü ildə kənd orta məktəbini bitirib. 1984-cü ildə hərbi xidmətə çağırılıb. 1992-ci ildə Azərbaycana gələrək Milli Ordumuzda xidmət etməyə

başlayıb. Həmin ilin iyun ayında Naxçıvanın Sədərək bölgəsində Arif Qubadovun komandir olduğu tabor düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edir.

A.Qubadovun dəstəsi 1993-cü ilin iyun ayında Ağdam rayonuna göndərilib. Rayonun Əfətli, Yusifcanlı kəndlərinin düşmən tapdığından azad edilməsində düşməne layiqli cavab verib.

O, 1993-cü ilin avqustunda öz taboru ilə Füzuli bölgəsinə yollanır. Əhmədbəyli, Aşağı və Yuxarı Kürdmahmudlu, Alxanlı kəndləri məhz Arif Qubadovun rəhbərliyi altında düşməndən təmizlənir.

Arif 1994-cü ildə Tərtər və Ağdərə döyüşlərində də fəal iştirak edib. Burada da öz döyüşkənliyi və rəşadəti ilə

fərqlənib.

Bu xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sayılı fərmanı ilə Arif Qubadova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini, 2001-ci ildə isə Azərbaycan Respublikası Sərhəd Qoşunları Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirib. Polkovnik-leytenant rütbəsinəçən yüksələn A.Qubadov N saylı hərbi hissənin komandir müavini vəzifəsində işləyib. 2009-cu il sentyabrın 25-də uzun sürən xəstəlikdən vəfat edib.

Ailəli idi. Dörd övladı var. Milli Qəhrəman Əliqasımli kəndində dəfn edilib.

Məlumatların hazırlanmasında “*Həydər Əliyev və Azərbaycanın milli qəhrəmanları. Müqəddəs əmal*” kitabından istifadə olunub.